

A.ŞAİQ

TAPDƏQ DƏDƏ



84(5 Aze)-5

§ 17

A. ŞAIQ

894,362-93

LII-16


ТАРДЫҚ ДӘДӘ

(Халқ нағыларынан алынтыш)




2884

619



4)

38354 18



Az LQGI MQ
Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı
Bakı — 1939

I

Dejirlər bir boz daq var,
 Bulaqlar var dəsyndə,
 Səxdəqça sərt qajalar
 Onu ilin qışında
 Baş, dibi qar, boran,
 Papaq gejər dumandan.

Təbiətin qojnunda
 Gərmyş sansız qış, bahar,
 Aq saclarъ bojnunda
 Inči kimi parıldar.
 Şəndir jaxъn, uzaqъ,
 Gəzəldir hər buçaqъ.

Qarlı baş, dik baş
 Az qalır dəjsin aja,
 Təpələrlə janaş
 Kəksyndə min bir qaja.
 Hər daş, hər komasz
 Lacsъn, tərlan juvasъ.

Daşda, bitən aqaçda
 Gəzy qalır insanъn,
 O daqlarda, jamaçda
 Izi var hər zamanъn;
 Ucar, baxdəqça xijal,
 Gəlir zehnə min sual.

Qojnunda bir gəl də var,
 Çejran gely adlanъr.

Qavъq və şəkillərini rəssam
 P. Qrylov cəkmişdir

Gyzgy kimi parıldar,
Сырақ кими hei janъr,
Jaşyl kəksynə jaz, qış
Min bir cicək taxılmış.

Onu sevir bu jerin
Ojnaq ajъ, ulduzu
Jaxъn, uzaq kəndlərin
Sevimli oqlu, qızъ,
Ara-sıra gəlirlər,
Bu jerdə şənlənirlər.

Ilk bahar əlkəsində
O hər qəlbin sevinçi,
Təbiətin kəksyndə
Ən sevimli bir inči.
Hysnijlə, Çejran gely,
Bəzər cəməni, cely.

Alır sərin sujunu
Jaxъn qarlıq daqlardan,
Qojnunda bəslər onu
Jaşyl donlu bir orman,
Səjyd, cinar gəj qamış,
Ystynə kəlgə salmış.

Bu şux gəlyn əksilməz
Jaşyl ərdəji, qazъ.
Geçə, gyndyz kəsilməz
Dadlıq səhbəti, sazъ;
Qamışlarda juvalar,
Alabəzək sonalar.

Gyndyz gynəş, geçə aj
Gəlir tamaşaşına.
Ətəjindən axan caj,
Nəqmə sejləjir ona.
Verir min bir jaraşlıq
Ona cicək, sarmaşlıq.

Bu dərədə hər buçaq
Bənzər gəzəl cələngə.
Hər gyl, cicək, hər jarpaq
Girdikçə rəngdən-rəngə,
Quşlar gələr səs-səsə,
Nəş'ə verər hər kəsə.

Daqdan qopan qajalar
Jolda səngər həryncə.
Xırda cajlar şırvıldar;
Qaja qyvvət gəryncə,
Təslim ycyn əjilir,
Belə qyvvət sevilir.

II

Bu dərənin qojnuna
Sıqъntışdı bir qoça.
Tapdıq dejirlər ona;
Əzy adından uça.
Son gynləri jaşar dinç,
Qəlbində nəş'ə, sevinç.

Gənclijində bu qoça
Zylim gərmış xanlardan

Çəfa cəkmiş dojunça,
Xalqъ sъxđeqça zaman.
Arxa съхтъş joxsula,
Kənyl vermiş bu jola.

Toplamъş əz başyna
Eldə ijid gəncləri,
Съхтъş bir daq qasına,
Aстъş dəjyış səfəri,
Ad съхармъş o vaqtan,
Bu aq sacı qəhrəman,

Olmuş onun jataqъ
Dərə, təpə, daq, orman.
Alъnмъşdъr soraqъ
Hər gyn başqa bir jandan.
Haqsızlarъ bicərmış,
Ajaqlajъb kecərmış.

Carpışъb zaman-zaman;
Cox jyzbaş, kəndxuda
Dad cəkirdi Tapdъqdan.
Eldə bu bəjyk ada
Vardъ dərin bir hərmət,
Vardъ qəzoqъn məhəbbət.

Cox joxsulu qoparmъş
Zalъmъn pəncəsindən,
Qъz, gəlini qurtarmъş
Zylmyn əjlənçəsindən.
Illər, ajlar, baş vurmuş,
Tapdъq jorulub durmuş.

Kecmiş bahar gynləri,
Əmry axtış su kimi.
Jaş atlamъş irəli,
Baş aqarmъş qu kimi.
Gəz bozarmъş, bel cəkmış,
Xəzan emryny sekmyş,

Dışmyş əlindən mizraq,
Ox, jaј, qылңى və qalxan,
Olmuş doqduqu torpaq,
Ona aqъr bir zindan,
Kəksyndə bir qarlı qьş;
Taj-tuşundan ajrılımъş.

Gərmyş hələ əlkədə
Zylym odu sənməmiş,
O vaqtan Tapdъq dədə
Əz kəndinə dənməmiş,
Lə'nət etmiş jer, gəjə,
Sъxъnмъş bu dərəjə.

Dynja gərmyş bu qoça
Съхтъş bərkdən və boşdan.
Vermiş illər bojunça
Cox dəjyşdə imtahan.
Sъnaqlı Tapdъq dədə,
Qatlanmъş hər bir dərdə.

Onu tanъjyr uzaq,
Jaxъn obalar bytyn,
Joxsul, kyskyn hər oçaq
Dilər ona jaxşъ gyn.

Kimə bir dərd yz vermiş,
Tapdəq carə gəstərmış.

III

Aqalıq syrərmiş o daqlarda xan,
Zylmyndən el, oba cəkərmiş aman,
Yrəji dujquşuz bir qara daşməş!
Tamahń kəpyryb sahildən aşməş!
Tylky tək hijləgər qurd kimi dojmaz...
Sarajda kejfindən bir gyn ajrılmaz,
Başınna toplaməş bir necə qansız,
Açizə, joxsula qarşă amansız.
Ölkəni quldur tək calıb capırlar,
Hər kəsin əlində nə var, qapırlar...
Bu işlər səxvərdə qoça Tapdəq,
Talajır xalqıny amansız jaqъ.
Janaraq icindən bu qoça aslan
Kinindən o xana ad qojdu „Qurd xan“
Bu ad tez jağıldə bytyn ellərə,
Hər kənddə, şəhərdə dyşdy dillərə,
Axırdə eşitdi bir gyn xan ezy.
Kin ilə parladə o qanlıq gəzy,
Dedi: kim qojmuşsa bu adı ona
Tezliklə jetişsin ez cəzasına!
Koxalar, najıblar dyşdy təşvişə,
Hamıssı yrəkdən qarışdı işə,
Sorqu-sual getdi, olmadən ançaq
Tapdəq onlara gəstərən axmaq.

Bu adı cox açıq gəlmışdı xana,
Andıqça yrəji dənyrdy qana.
Aj kecdi, il kecdi, jenə də bu ad
Jadına dyşdykçə olurdu çəllad.
Geçələr juxu da girməz gəzynə,
Alışsb janırdı „Qurd xan“ səzynə.

IV

O gələ jaxıñ bir joxsul kənd vardı.
Məmiş də bu joxsul kənddə jaşardı.
Gylməzdi o sevinç gərməjən yzy
Dumanlı kecərdi geçə, gyndyzy.
Hakimdi o kəndə qan icən Qurd xan,
Bəjykdə, kicikdə qojmamışdı çan.
Bu Məmiş olduqça fəqir, joxsuldu,
Ehtijaç əlində açız bir quldu.
Məmiş bu gedisdən lap çana gəldi,
Səxvəntə, kədərdən həjçana gəldi.
Dan jeri səkərkən, qəlbində kini,
Buraxdı evini, ailəsini,
Şəhərdə fəhləlik ejlərəm dejə,
Endi Tapdəq dədə olan dərəjə.
Al qanad aćmışdı gəjyn tavusu,
Calınpır quşlarıñ səhər borusu,
Başqa bir lətafət almışdı dərə,
Gəjlər də həsrətlə baxırdı jerə.
Tapdəq oturmuşdu, daş ystyndə, mat;
Ystynə bir aqaç sərmişdi qanad,
Jollara, izlərə baxıb inlərdi,
Dərəni, quşlarla sakit dinlərdi.

Qəlbində jaňızlıq acırdı jara,
 Nejləsin, tapmajır başqa bir cara.
 Məmiş tər icində gedirdi jolu,
 Yrəji qyssəjlə, kədərlə dolu.
 Kəsmə bir չəqərdan bir təpə aşdı,
 Tapdəqa hərmətlə gəlib janaşdı.
 Əl verdi qoçaja, səjlədi salam,
 Oturdu, səz-səhbət ejlədi davam.
 Olub-kecənləri sajdılar, artıq,
 Məmişin fikrini bilinçə Tapdəq,
 Səjlədi: bu jerlər zylm ilə dolmuş,
 Divarъ, hasarъ qanla joqrulmuş,
 Ən gəzəl gylşənə sən ajaq bassan,
 Madam ki, joxsulsan, olaçaq zindan.
 Bu gəjyn altında fitnələr vardı,
 Aj Məmiş, bilmirsən ki, nələr vardı!
 Səhər də kənd kimi qarşalar səni,
 Artırar daha da qəm və qyssəni.
 Anladırkən bu səzləri Məmişə.
 Tapdəqla bir kişi gəldi gəryşə.
 Dedi: Tapdəq uqurlar olsun! Nədən,
 Bixəbərsən jenə bytyn aləmdən?
 Səhri almış jenə iztirab, qorxu,
 Bu geçə xan gərmyş qərib bir juxu.
 Gərmyş ki, qurd jaçır jerə gəjlərdən,
 Ona zindan gəlir sarajda gylşən.
 Çarçalar danışdı xalqa juxunu,
 Hər kəs doqru jozsa dedilər bunu,
 Xan ona qijmətli xələt verəçək
 Illərlə asudə həyat syrəçək.



Tapdъqъn gөzlәri tikildi jerө,
 Dedi: „dәnsyn gөrym аşь zәhөrө!..
 Nә qәdәr elkәdә o vәhši xan var,
 Qurd dejil, donuz da, qaban da jaqar.
 Qurdumuz azmъdъr, nәdir qorxusu,
 Sәni qorxutmasын onun juxusu!“
 Tapdъqla bir qәdәr sөhbәt etdi o,
 Jolcu jolda gөrөk—dejib getdi o.
 O gedinçә Mәmiш durdu ajaqa
 Tapdъq gylә-gylә dedi: aj aqa
 Xana jozmaq istermisәn juxunu?
 —Istәjirәm, bilirsәnsә de onu.
 —„Get şәhәrdә sәn juxunu joz xana,
 Өvөзindә nә verөrsә o sana
 Onun joxsullara jarsъ cataçaq,
 Dәnәn kimi pajla onu tez ançaq!“
 Razъ oldu Mәmiш onun sөzynә,
 Gөzyny dikdi Tapdъqъn gөzynә
 Dedi: get mejdana, Mәmiш, haraja,
 Toplanış olmasa jөnәl saraja
 Sөjlө xan, gөlmişәm jozam juxunu.
 Sәnә hәrmәt ilө joz, desә, onu,
 Sөhbәt ac, xanla get cicәkli baqqa
 Bax gөjө, bax suja, boranlıq daqa
 Juxunu bөjlө joz, sөjlө ki, aj xan!
 Jetişib o qәdәr kinli bir zaman
 Dәnmış hamъ quduz qurda, aç qurda,
 Qanlıq fitnә yz verөçek bu jurda.
 Qalmamışdъr haqqъ, nahaqqъ bilәn
 Olkәdә bes kişi vardыrsa gylөn,

Fөqan edәn, inildөjөn daha cox
 Belә hөkmyn, belә zylmyн sonu jox.
 Sәn ki, xansan dyşyn buna bir cara
 Dyşmәsin el belә bir gyndө dara.
 Ejlө ki, eşitdi Mәmiш bu sөzy,
 Sevinçdәn hejrөtlө acыldъ gөzy.
 Tez qalxъb ajrыйdъ qoça Tapdъqdan
 Dyşyndy: dәrdimә tapmъşam dәrman.
 Hәm baxşыş alaram, даşar dөvlәtim,
 Hәm dә xalq icindө artar hәrmәtim.
 Jollarъ өlcyrdy odlu addымла,
 Съхмъşdъ o artъq geniş bir jola.
 Uzaqdan cәn kimi gөryndy şәhәr,
 Baxdъqça qәlbinin tellәri titrөr.
 Syr'өtlө şәhәrө catdъqъ zaman,
 Gөrdy ki, dolmuşdur xalq ilө mejdan,
 Xan kyrsy başında ajaqda durmuş,
 Xalq isә mejdanda bojnunu burmuş,
 Diqqөtlө, hejrөtlө xanъ dinlөjir.
 Xan xalqa yzyny tutaraq dejir:
 „Bir juxu gөrmyşәm olduqça aqъr,
 Gөrdym ki, gөjlөrdөn jerө qurd jaqъr...
 Kim jozsa juxumu alаçaq xәlәt,
 Başыndan aşaçaq onun var, dөvlәt“
 Съхмадъ juxunu jozan bir nәfәr,
 Xan baxъb mejdana, durdu bir qәdәr.
 Сыръндъ Mәmişin birdөn yrәji,
 Gөzyndө parladъ bytyn dilәji.
 Jerindөn baqъrdъ: xan, jozaram mәn!
 Jalnъz bir şөrtim var, riçam var sәndөn.

Juxunu təklikdə gərəkdir jozmaq,
 Bir sən ol o jerdə, bir də mən ançaq.
 Xan ilə mindilər kəhlən atlara;
 Jerlərin baqrıńń hej jara-jara,
 Ucdular...qarşıda gəryndy saraj.
 Qapıda əskərlər vurmuşdu alaj.
 Saraja catınça endilər atdan,
 Girdilər bir baqa, jaşıldı hər jan,
 Gyl gyly caqyrıŕ, bylbyl bylbyly,
 Gərsə bu busatъ dirilər əly.
 Qərənfil qolunu atmış nərgisə,
 Baqçada bylbyllər vermiş səs-səsə.
 Sularda jujunur jaşılbaş sona,
 Onlara keşikci kəsilmiş durna.
 Hər jandan acılmış jaşlı xijaban,
 Janından caj axar, şırtılıtsından
 Patlajır qoncanıń incə yrəji,
 Kəməjə caqyrıŕ şux kəpənəji.
 Cicəklər səqıńńr incə jarpaqa,
 Sərinlik jaýlır bu gəzəl baqa.
 Məmiş bu ləvhəni gəryncə daldı,
 Hejrətdən aqzı da acyla qaldı.
 Xan dedi: „durma ki, gyçlydyr dərdim,
 Bilsən bu juxudan mən nələr dərdim!
 Geçələr gəzymə girməjir juxu,
 Qəlbimə soxulmuş həjəçan, qorxu.
 Joz gərym, bu qurdun mə'nası nədir?
 Andıqça, vycudum zaq-zaq titrəjir“.
 Məmiş tez dənərək baxdı sol, saqa
 Gəz dikdi qarşıda uçalan daqa.

Dedi: „xan, bu juxun doğru juxudur!
 Gələçək məni də jaman qorxudur.
 Dəjişmiş insanlar, dəjişmiş zaman,
 Açı qurda dənmyşdyr, bir para insan,
 Əlinə zor ilə kecirir sərvət,
 Talajır, gyçsyzdə qalmajır taqət.
 Haqq, nahaqq tanımaz bir para insan,
 Jetişmiş juxuda gərdiyin dəvran,
 Indidən bir carə dysyn sən buna!“
 Məmişin sözləri xoş gəldi xana.
 Adıńń, sanıńń, kəndini sordu,
 Daqıldı kədəri, jerindən durdu,
 Məmişə verdi bir at ilə xələt
 Jedirtdi, icirtdi, gəstərdi hərmət,
 Bir kisə qızı da uzatdı ona,
 Dedi: „al, gətyr, get, dua et xana!“
 Xələti gejindi, səcradı ata,
 Atıldı Məmiş bir başqa həjata.
 Atıńń ajaqъ dəjmirdi jerə,
 Oradan caparaq gəldi şəhərə.
 Qıjmətli baxşışlar alıb evinə
 Sevinçlər icində dəndy kəndinə.
 Dərədən kecərkən Tapdıqъ andı,
 Tamahkar gəzləri məş'əl tək jandı,
 Dedi: bu Tapdıq da dərd oldu mənə.
 Mən qızı qazandıb, bundan ona nə?..
 Taleim gynlərdən bir gyndyr secmiş,
 Əlimə bir kisə qızıldıb kecmiş,
 Ystymə qurd dejil, od jaqla, jenə
 Qızıldan vermərəm bu kənd əhlinə.

Dərədən ətyşdy, Tapdıq gərmədən
 Kəndinə catınça oldu yzy sən.
 Kəndə tez səs dyşdy, aç, joxsul Məmiş,
 Şəhərdən başqa bir busatla gəlmış.
 Xan ona gəstərmış hərmət və şəfqət
 Həm qızyl vermişdir, həm at, həm xələt
 Varlandı, Məmişin iti uladı,
 Dəndy bir aç qurda xalqъ daladı.

V

Qurd xana ən jahyn qonşujdu bir xan,
 Qasidlə gəndərdi o xana fəman:
 „Hazırdıq qosunum, atım, jəhərim,
 Catınça sənə bu şahanə əmrim
 „Selbasar“ mylkyndən əl cək, ver mənə.
 Joxsa ki, bir ojun acaram sənə.
 Dyz jeri, arx dejə, səcrarsan; əlbət
 Əmrimi dinləjib etsən itaət,
 Sənə cox hərmətim, şəfqətim olar,
 Şahanə baxışım, xələtim olar,
 Yc gyn vaqt verirəm, bir dyşyn sən də.
 Çavab gəzləjirəm, əlim jyjəndə!„
 Qonşu xan məktubu oxujub qandı,
 Etdi parca-parca alışdı, jandı.
 Kinindən titrədi dili, dodaqъ,
 Nəhajət partladı səbir canaqъ,
 Əmrilə salındı qasid zindana,
 Açıqdan dəndy xan qyzmış aslana.
 Orduja əmr etdi gərsyn hazırlıq,
 O çavab gəzlərkən bu isə artıq

F. Köçəri adına
 Azərbaycan Dövlət Uşaq
 KİTABXANASI
 INV. № 58843



М. Ф. АХНДОВ əдына
 Азərbaycan Respublikası
 Umumlu Kitabxanası
 № 58843

44 полиграфия
 Interpressovat / Маркет
 Культура
 Библиотека
 44 Я полная срвакия
 Интернациональная библиотека

Toplaјьb ordunu sərhəddi kecdi,
 Qarşыja съханъ qanqal tək bicdi.
 Qurd xana satынça bu açъ xəbər,
 Istədi dyşmənə cəksin bir cəpər,
 Ordunu topladъ, съхдъ qarşыja,
 Borular calыndъ, qar्घdъ dynja.
 Girdi bir-birinə o iki ordu,
 Qan ilə suvardъ, xanlar o jurdu.
 Ijidlər aslan tək cəkdikçə nə'rə,
 Jarpaq tək titrədi meşə, daq, dərə.
 Get-gedə vurhavur, calhacal qъzdbъ,
 Өlənlər coxaldъ, qalmaqal qъzdbъ.
 Qulaqlar tutulur, hej şıraq-şıraq,
 Qalxana dəjdikçə qыльңç, ox, mizraq.
 Jaralъ syrynən, vurulan dyşən...
 Byrydy hər jeri açъ bir şivən.
 Bu dəjyş uzandъ on gyn, on geçə,
 Bir axşam ijidlər hərbə girinçə
 Qurd xanыn ordusu pozulub qacdъ,
 Başыna bir bəjyk fəlakət acdъ.
 Nə qədər baqъrdъ, dənmədi ordu,
 Hesaba almadъ, o azqыn qurdu.
 Tez onu araja alaraq dyşman,
 Ystynə qыльңcla capdъ hər jandan,
 Gerdy ki, mejdanda jalnъz qalmışdъr,
 Пъq jaz sajdъoъ, boranlb qьşdъr.
 „Təsliməm!“ dejərək baş əjdi xana,
 Mylkyndən bir parça ajyrdъ ona.
 Dyşmanъ əzyndən razъ salaraq,
 Bu işin altыndan съхдъ bir sajaq.

Ystynə qыльңcla gələrkən dysman,
 O qorxunç hyçumdan qorxmuşdu
 Qurd xan,
 Qəlbini jejirdi yzynty, kədər,
 Ordunun qacmasъ etmişdi əsər.
 Jenidən xalqъna kəsildi jaqъ,
 Cejnədi, doqradъ solu və saqъ,
 Najiblər, koxalar çəllada dendy,
 Bu zillət icində əlkə syryndy.

VI

Bir necə il kecidi bundan,
 Jenə gərdy xan juxu.
 Qalxdъ sərsəm tək juxudan,
 Qəlbini girdi qorxu.

Çar cəkdirdi kycələrdə,
 Xəbər getdi Məmişə,
 Xalq jenidən dyşdy dərdə,
 Hejrət etdi bu işə.

Kəhlən ata mindi Məmiş,
 Şəhər dejə yol aldB.
 Dedi: „Jaman oldu bu iş,
 İşq gynym qaraldъ.

Məmiş һara, juxu hara?
 Bunu bilməz bir insan!
 Jaman gyndə dyşdym dara,
 Jozmasam əldyrər xan.

Tapdъqъ da kysdyrdym, bax,
Boş jerə mən ezymdən.
Və'd ejlədim, vermədim haqq,
Dəndym mən ez səzymdən.

O da mənə oldu dyşman,
Daha jozmaz juxunu.
Qorxusundan əlsəjdi xan,
Atardым bu qorxunu"

Bu fikirlə capdъ atъ,
Endi sulu dərəjə...
Qыrьldъ sanki qanadъ,
Tapdъq gərməsin dejə,
Savuşub getmək istərkən,
Tapdъq onu saqъrdъ:
—Gəryşməmiş bu dərədən
Kecmə, dejə baqъrdъ.

Məmiş atъ tez qajtardъ,
Salam verdi Tapdъqa.
Onu açъ dujqu sardъ,
Əl atdъ bir budaqъ.

Tapdъq ona: qыrma, dedi.
Qыrmaq zalъm işidir.
Hər kim qansız cərək jedi,
Bax, o ijid kişidir!

Jolculardan eşitdim mən,
Jenə juxu gərmyş xan.

Gərmyş qыльң jaoqъr gəjdən;
Almış onu həjəçan.

Get juxunu bəjlə joz: xan,
Bu bir dəvrəndər kecər.
Jetişmiş ejlə bir zaman,
Insanlar insan bicər.

Dyşər vəhşi hejvan kimi
Bir-birinin çanъna.
Burda insan, pələng kimi,
Susar insan qanъna.

Sən ki, xansan dysyn cara,
Indidən gər bir tədbir.
Ta dyşməsin ellər dara,
Dysyn, daşın, ver əmir.

Xan nə versə sənə, ançaq³
Jańśśńń ver elə.
Əz səzyndən dənmə, qocaq,
Hajdъ get, gylə:gylə!

Məmiş şərtə razъ oldu,
Şəhrə yz qojdu jenə,
Qəlbi sevinç ilə doldu,
Məhmiz vurdu kəhlənə.

Qoça kəhlən çoşub daşır,
Dərələrdən sel kimi,
Kəpyklənir, ucur, aşyr,
Təpələrdən jel kimi.

Sanki jelđen qanad almış,

Ucur batmış qan, tərə.

Gynortaja bir az qalmış

Catđ haman şəhərə,

Məmiş gərdy, dolmuş mejdan,

Xalq dəjmiş bir-birinə.

Durmuş taxtın ystyndə xan,

Juxu səjləjir jenə.

Juxumda gərmyşəm, dejir,

Qыльң jaqъr gəjlərdən;

Icimi bir kədər jejir,

Yrəjim hec dejil şən.

Hər kim jozsa bu juxunu,

Verəçəjəm cox xələt,

Alsa məndən bu qorxunu,

Aşar başından dəvlət.

Namъ dəjdi bir-birinə

Ki, bu jaman juxudur,

Cıxmadъ bir jozan jenə,

Juxu xanъ qorxudur.

Məmiş getdi tez irəli,

„Mən jozaram“ baqъrdъ.

Xanъn acdъ cicəkləri,

Məmiş,—dejə caqъrdъ.

Məmiş catđ tez haraja,

Kəhlən atъ mindilər.

Catđlar bəjyk saraja,

Orda atdan endilər.

Xan baqъna jetişinçə

Dedi: „durma, de, Məmiş!

Joz juxunu inçə-inçə,

Məni qorxudur bu iş“.

Məmiş baxdъ sola, saqa,

Bir də dərin gəjlərə.

Dikildi gəzləri daqa

Xana baxdъ bir kərə

Dedi: „Gəj altında doqar

Elə azqъn bir zaman,

Qыльң kimi kəsər, doqrar

Bir-birini bu insan.

Joxsullara verməz aman

Varlı ilə mylkədar.

Kecər bundan bir cox zaman

Doqar jeni, şən bahar.

Şən ki, xansan, cək bir tədbir,

Bax o zaman jaxındır.

Dysyn, daşın, ver bir əmir,

Zalimlərə get qandır“.

Xoş gəryndy bu səz xana,

Baqъşladъ bir xələt

Bir qыльң asdъ bojnuna,

Bir kənd etdi mərhəmət.

Bu da xərçlik olsun, hələ....
Qızyl verdi bir cuval
Apar kənddə bol-bol xərçlə,
Sənə halaldır, halal.

Xələtini tez gejindi:
Qыльңق asdь belinə.
Məmiş qyzyla sevindi,
Yz qojdu əz evinə.

Qoça kəhlən xъrda-xъrda
Jorqalajyb çoşurdu,
Eniş joxuşlu jollarda
Dərə təpə aşyrdı.

Qarşısına cıxdı dərə,
Tapdıq dyşdyjadına.
Duman cəkdy o gəzlərə,
Məhmiz vurdu atına.

Dedi: məndən nə istəjir,
Gərym, jox olsun onu,
Qyzıldır bu, dejil dəmir,
Neçə verim mən bunu?

Gərməməkcin onu bir də
Bir dəfəlik əldyrym.
Məmiş dəzməz belə dərdə,
Nə istəjir, bir gərym?..

Qыльңقىنъ сəkdi qыndan,
Syrdy atъ irəli.

Tapdıq cıxdı daxmasından,
Dəndy geri şybəli.

Məmiş atъ bərk caparaq
Aldı onun ystyny.
Baqyrda: „ej, qoça axmaq!
Catmış emryn son gyny!..“

Tapdıq geri dənər, dənməz
Məmiş qыльңق endirdi.
Tapdıq ufuldadı, dinməz
Qacdı daxmaja girdi.

Qыльңق onun ajaqъna
Acıdъ dərin bir jara.
Məmiş dəndy ovlaqъna
Jollarъ jara-jara.

Bu at, sərvət, bəjlik, xələt
Dəjişirdi Məmiş.
Bu ehtişam, bu rəjasət,
Unutdurdu kecmisi.

Varlandıqça azqыn Məmiş,
Qan jaqdırdı elkəjə,
Indi o bir xan kəsilmiş,
Xalq dənmyş bir kəlgəjə.

Hec sajmajr əz elini,
Bəla olmuş joxsula.
Acımış zylim, kin əlini,
Dyşmys azqыn bir jola.

Kəsir, bicir, bir xan kimi,
Joxsullarъ talajъr.

Bir jyrtъçъ hejvan kimi
Gəzy qandan dojmajъr.

Hər gyn jeni qara xəbər
Gəldi azqыn Məmişdən,
Tapdъqa yz verdi kədər,
Açъqlandъ bu işdən.

Dedi – elim gycsyz dejil,
Mən də onun oqlujam.
Qoça qəlbim eçsyz dejil,
Janar od, daşqыn sujam!

O ki, vurur xalqa jara,
Elə bir daq cəkərəm.
Dərdinə hec tapmaz cara,
Dik başınpъ əjərəm!

VII

Kecdi il, kecdi aj,
Atladъ zaman,
Myrgylerkən saraj
Juxu gərdy xan.

Gərdy ki, gəjlərdən
Qojundur jaqъr,
Bir qadыn cox şən-şən
Onlarъ saqъr.

Ajyldъ juxudan,
Gərdy səhərdir,

Cəkilir cən, duman,
Xoruz ban verir.

Qan icən hiləgər
Dyşdy təşvişə,
Baqъrdъ: tez xəbər
Getsin Məmişə!..

Cəkdirdi jenə çar,
Bildirdi işi.
Sъxmadъ bəxtijar
Jozan bir kişi.

Catъnça Məmişə
Bu qara xəbər.
Dyşdy cox təşvişə,
Onu basdъ tər.

Səjlədi ki, əmrym
Catmъşdъr başa.
Xanъn dəjsin gərym
Diləji daşa.

O jatъb hər geçə
Gərəçək juxu.
Nəş'əjə, sevinçə
Qataçaq qorxu.

Jozmasam hermətim,
Başım gedəçək.
Dəvlətim, şərbətim,
Aşım gedəçək.

Bir Tapdъq bu işe
Edərdi cara.
Əl tutmaz Məmişə
Dyssəm də dara.

Aldъqъ jaradan
Kyskyndyr mənə.
Nejləjim ki, bu xan
Ystyndyr mənə!

Bu açь kədərlə
Atlandъ Məmiş.
Dedi, bu hynərlə
Son gynym gəlmış!

Jenə də aq kəhlən
Çoşub daşyrdь.
Dərədən, təpədən
Sel tək aşyrdь.

Məmişin yzyny
Sardъ bir dumana.
Kədərli gəzyny
Byrydy al, qan.

Dərədən sovuşmaq
Aqyr gəlirdi.
Tapdъqla qovuşmaq
Qəlbin dəlirdi.

Dərədən kecərkən
Ata baqъrdь.

Uzaqdan secərkən
Tapdъq saqъrdь.
Od dyşdy çanъna,
Qajtardъ atъ.
Qыrьldь, janъna
Dyşdy qanadъ.

Tapdъqa janaşdъ
Qəlbində nələr!..
Icində qajnaşdъ
Sъxъntъ, kədər,

Axsaja-axsaja
Qoça jan aldъ.
Məmişə bu dynja,
Səz jox, daraldъ.

Onunla yz-yzə
Gəlinçə Tapdъq,
Baxdъlar gəz-gəzə,
Kin çosdu artъq.

Məmişə o qoça
Baxdъ qijqaçъ,
Qaməti bojunça
Gylərək açь.

Dedi: hej, bir zaman
Joxsul Məmişdin.
Bəj oldun, bu vardan
Sən də dəjişdin.

Kəsildin elimə
Amansız jaqъ.
Ujmadın dilimə
Ej qan oçaqъ!

Elə ki, azoqъn xan
Gəryrdy juxu,
Çanъta hər zaman
Dyşyrdy qorxu.

Dejirdim dərdinə
Tapmasa cara,
Əlkəjə o jenə
Acaqaq jara.

Onuncun jozurdum
Xana juxunu.
Qəlbindən pozurdum
Qara qorxunu.

Sən kimsən, hej, joxsa!..
Ja kimdir Qurd xan?
O – kəhnə jarasa,
Sən—jeni çyrtdan.

Caqъrtmъş səni xan,
Bilirəm bunu.
Geçikmə, durmadan
Get joz juxunu!

Nifrətlə Məmişə
Vaxıncə Tapdъqa.

O azoqъn bu işə
Dəzmədi artqъ.

Əl atdъ qыльңа
Amansız jaqъ.
O, sъnanmъş qoça
Qapdъ mizraqъ.

Dedi: hej, mənə bax,
Dyzəl joluna!
Məni sanma qorxaq!
Buna bax, buna!..

Sən kimi jaramaz
Jyzlərcə qarqa,
Nejlər, ej utanmaz,
Lacъn Tapdъqa!

Cırparam başına
Dəmir mizraqъ,
Kecər gəz-qasına
Bejin canaqъ.

Məmişin yzyndə
Gəzdi cən, duman.
O qanlı gəzyndə
Ojnadъ boran.

Açъqlı nəzərlə
Tapdъqa baxdъ.
Qoçanъn hynərlə
Gəzləri caxdъ.

Bildi ki, jenəçək
O qoça aslan.
Tapmadă dejəçək,
Qac dă mejdandan.

Hej vurdu kəhlənə,
Jelə dəndy at.
Acdă jolda jenə
Məmis bəj qanad.

Az getdi, yz getdi,
Aşdă daq, dərə,
Cəlləri dyz getdi,
Catdă şəhərə.

Gərdy el toplanmış,
Qajnaşır mejdan.
Taxtında dajanmış,
Juxu səjlər xan:

„Gərmyşəm gəjlərdən
Qojundur jaqyr,
Bir qadın hej şən-şən
Onlarś saqyr.

Kim jozsa ona xan
Verəçək xələt,
Aşaçaq başından
Onun var, dəvlət!..“

Dəjdi bir-birinə,
Mejdan caxnaşdă.

Xalqın dərdi jenə
Başından aşdă.

Bir nəfər cəxmadă
Juxunu jozan.
Məmişi aradă
Gəzilə Qurd xan.

Uzaqdan gəryncə
Birdən baqyrdb
Gəl, dejib sevinçək
Onu caqyrdb.

Jeridi irəli
Qabaqda durdu.
Jana dyşdy əli
Bojnunu burdu.

Xan dedi: sınanmış
Bilikli Məmis!
Qəlbimi dərd almış,
Xəzanım gəlmış!

Tez ol, joz juxunu,
Bojnunu burma!
Anlat bu qojunu,
Qadınń, durma!

Dyşyndy cox zaman
Tapmadă bir söz,
Qəlbini sanasan
Japışdă bir kəz.

Xan dedi: „ej Məmiş,
Əlyrəm, aman—
Məni bu azqıñ iş
Qorxudur jaman.

Tez ol joz, yzymdən
Cəkilsin cənlər.

Qızarmış gəzymdən
Ücsun bu kədər!“

Məmişin, o şışman
Ox kimi beli.

Oldu əjri kaman,
Baqlandı dili.

Qəlbində həjəçan
Gəz dikdi jerə.

Açqılx səslə xan
Cəkdi bir nə'rə.

Tez anlat ej adam,
Nədir bu qojun?
Joxsa ki acaram,
Başına ojun!

Dilsiz bir daş kimi
Qarşımda durma!
Sajqısz baş kimi
Min hilə qurma!

Məmişə dərd vurdu,
Titrədi səsi.

Dedi: xan, qurudu
Bilik çeşməsi!

Nejləjim, bunu mən
Joza bilmirəm.
Kədəri qəlbindən
Poza bilmirəm.

Xan cəxdə əzyndən,
Başa vurdı qan,
Od jaqdə gəzyndən,
Dedi: ej qaban!

Sənə mən verdim: at,
Qыльң, pul, xələt
Verdim sən bir həjat,
Bəjlik, rəjasət.

Pulumla, sarsılmaz
Bir busat qurdun.
Joxsa, ej jaramaz,
Sən də qudurdu?

Istərsən qorxudan
Qopsun yrəjim.
Qurusun gyl acan
Hər bir istəjim.

Tikmisən gəzyny
Joxsa xanlıqqa!
Ej qaja, əzyny
Taj tutma daqa!

Qapъmda bөjlөr var,
Cinardan uça.
Səni lap hop udar,
Kirpik vurunça.

Bu ki, dar gynymdө
Etmədi cara;
Durmasын өnymdө,
Cəkin tez dara!..
Gөryncө bu işi
Calxandь mejdan.
Asdylar Mәmisi
Dar aqaçından.


VIII

Mәmisi qapъdan qovunça Tapdьq
Sъxъntь qәlbini jejirdi artъq.
Dyşyndy juxusu jozulmasa, xan.
Verөçek өlkөjө aqъr bir zijan.
Dedi, dar gynyndө arxajam xalqa,
Өlkөnin bojnundan bu aqъr halqa
Bir dөfө qыртылъb işdir, qalxmasa,
Elim qan udaçaq hej kasa-kasa.
Cox evlөr jъxaçaq bu azoqъn Qurd xan,
Jaşajъş olaçaq bir aqъr zindan.
Baçalar tystyjө qalaçaq hөsrөt,
Jox, daha vermөrөm dyşmana fyrşet.
Indi ki, ojnajyr bu joxsul xalqla,
Başыnъ өzөrөm qoça mizraqla.
Qapдь mizraqъnъ, dyşdy չъqъra,
Jollarыn baqгtъnъ o jara-jara,



Jetişdi şəhərə, gəldi mejdana.
 Uzaqdan nifrətlə baxdı bir xana,
 Deşildi qəlbində o kəhnə jara,
 Gərdy ki, Məmişi cəkmişlər dara,
 Savmışlar başdan o qan canaçın.
 Xan da hej gəmirir dil-dodaçın,
 Baçırı: „jozmasa mejdan juxunu,
 Qəlbimdən almasa dərdi, qorxunu,
 Əlymdən bir nəfər qurtarmajaçaq,
 Dujqusuz başın əzəçək mizraq!“
 Irəli jeridi Tapdəq jerindən,
 Uçadan baqyrdb: „Xan, jozaram mən!“
 Acıldı Qurd xanın tutqun bənizi,
 Dedi: „gəl irəli sevindir bizi!“
 Ojnadı jerindən o qoça aslan,
 Bir əldə mizraq, bir əldə qalxan.
 Şimşəkli gəzilə baxdı mejdana,
 Açıqlı bir səslə sejlədi xana:
 „Qojun ki, gərmyşsən dinçlikdir bizə,
 Səadət enəçək bù əlkəmizə.
 Hər torpaq ystyndə bir ilan jatır,
 Elimin aşına hej zəhər qatır.
 Nə qədər sən varsan, bu cəllər, daqlar,
 Ijidlər, analar, qızlar qan aqlar.
 Hej nələr cəkdik biz səndən, ej Qurd
 xan!
 Sən syrdyn həkmyny, bizimdir dəvran!
 Elimdə, əlkəmdə gəl ojnatma at!
 Get qara torpaqda qojun kimi jat!..“

Mizraqъ endirdi xanъn başына,
 Başынъ canaçъ kecdi qaşыna.
 Birdən qan fışqыrdы xanъn gezyndən,
 Qurtuldu el onun bajquş yzyndən.



ORTA JAŞLĂ UŞAQLAR ҮСҮН

Redaqtoru: A. Faruq

Texredaqtoru: M. F. Mirjev

Qorreqtoru: M. Balakişiev

Istehtsalata verilmiş 4/II-39. Capa imza-
lanmış 4/X-39. Cap listi 2¹/₂, Avt. lis-
hes, 3,9. Kaçqız formatı 62×94 1/₁₆. Baş
Mətauat Mədirili Məvəkkiliyi № 5784.
Naşriyat № 3 Sifariş № 735. Tirazlı 10.000
Azərbaycan mətbəəsində cap olundu, 26-lar
adına „Kitab Sarayı“, Bakı, Əli Bajra-
mov kycəsi.

1 m. 75 qər.

899.362-93
Ли-46

АБДУЛЛА ШАИК

ТАПДЫК ДЕДЕ

ЦК ЛКСМ Аз
Издательство Детской и Юношеской Литературы
Баку—1939